


# Anım Günü - ehtiram borcu

27

sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iricəpli silahlar, minaatlanlar və müxtəlif çaplı artilleriya qırğınlardan intensiv atışa tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir. Həmin tarixdən artıq dörd il keçir və cənab Prezident bu tarixin Vətən müharibəsində qəhrəmancasına döyüşmüs, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalgalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.

27 sentyabr tarixi xalqımızın yaddaşından, o cümlədən də hərb tariximizdən heç bir zaman silinmeyecek. Çünkü məhz həmin gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllində yeni mərhələnin başlangıcı oldu. İşğalçılıq və təcavüzkarlıq siyasetini davam etdirən, terrorçuluğu dövlət siyasetinə çevirən Ermənistanın quldur silahlı birləşmələri növbəti dəfə ateşkes rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçekləşdirməyə cəhd etdi. Təbii ki, bu ilk cəhd deyildi. Çünkü ermənilərin xalqımıza qarşı düşməncilik siyaseti 200 ildən artıq bir dövrdür ki, davam edir.



**Yusif BAĞIRZADƏ,**  
politoloq.

Məskunlaşdıqları ilk gündən Azərbaycan topominlərini dəy i ş m e k , münbit əraziləri əle keçirmək, yaşayış məntəqələrinindən azərbaycanlıları sıxışdırmaq onlar üçün bir amala çevrilmişdi. Azərbaycan xalqı ermənilərin çar Rusiyasının dəstəyi ilə 1905-1907, daha sonra 1918-1920-ci illər ərzində xalqımıza qarşı qəddarlıqla həyata keçirdikləri amansız qətəllərini, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanının deportasiya olunmasını, Sovet Rusiyasının birbaşa dəstəyi ilə 1988-ci ildə daha 300 min azərbaycanlı öz doğma yurdandan qovulmasını və onminlərlə günahsız insanı qətlə yetirək Azərbaycanın 20 faiz ərazisini işgal etməsini heç bir zaman unutmayacaq. Onu da qeyd etmək lazımdır ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasetinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi hüquqi qiymət verilmişdir. Ulu öndərin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Azərbaycan xalqının həm də haqlı olaraq keçən 30 il ərzində davam edən beynəlxalq riyakar siyasetini də unutmayacağı şübhəsizdir. Çünkü "Dağlıq Qarabağ" münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 il ərzində məsələnin həlline yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışqlar, beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. BMT isə bu müddət ərzində işgalçi Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağırıran beyanatlarla kifayətlənmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistən silahlı qüvvələrinin işgal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmamışdır. Məqsəd isə yuxarıda da qeyd etdiyim kimi, status-kvonu qoruyub saxlamaq və son anda Azərbaycanın işgal faktı ilə barışmağa məcbur etməkdən ibarət olmuşdur.

2016-ci il Aprel, 2020-ci il Tovuz döyüşləri sübut etdi ki, Azərbaycan heç bir halda bu işgalla barışmayacaq. Prezident İlham Əliyevin "Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpə edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpə olunsun" fikirləri də bu işgalla heç vaxt barışmaya cağımızın həm Ermənistana, həm də beynəlxalq birliliyə çatdırılmasına xidmət edirdi.

Lakin Ermənistən nə Lələtəpə və Tovuz döyüşlərindən, nə də cənab Prezidentin beyanatlarından nəticə çıxara bildi. Əksinə, Azərbaycana qarşı təxribatçı beyanatlar verməye davam etdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistən tərəfindən növbəti hərb təxribat baş verdi. Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelerinin şiddetli artilleriya atəşinə tutulması nəticəsində hərb qulluqçular ilə yahaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmenin hərb təxribatını dəf etmək və təcavüzüne son qoymaq məqsədilə Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücumu keçmək əmri vermişdir. Beləliklə də Azərbaycan Ordusu Müzeffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüğünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpə etmək üçün döyüşə başlamışdır.

Məhz həmin gün, yəni 27 sentyabr 2020-ci il tarixdə həm Ermənistən, həm də onlara havadarlıq edən beynəlxalq güclər qarşılında inkişaf və tərəqqi

yolunda inamlı addımlayan, nəyin bahasına olursa-olsun öz torpaqlarını düşmən tapdağından azad etməyə qərarlı olan güclü bir Azərbaycan gördülər. Həm də anladılar ki, bu dəfə onları arxalarında dayanan beynəlxalq güclər belə xilas edə bilməyəcək.

32 ildir səbir edən, dözüm göstərən xalq, dövlət, Ordu səfərber və tek yumruq oldu, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi. Bununla da 27 sentyabr həm də Vətən müharibəsinin başlığındı gən kimi tarixə düşdü.

44 günlük Vətən müharibəsində milli



həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərb strategiyanın və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu zəfər sayesində "Ermənistən özü ordusu var", "erməni xalqı döyüşkən xalqdır", "Azərbaycan xalqı döyüşə bilmir" kimi miflərə birdəfəlik son qoyuldu.

Vətən müharibəsi Azərbaycan Ordusunun hərb tarixində yeni döyüş taktikalarının müəllifi olduğunu da ortaya qoydu. Məhz bunun nəticəsidir ki, bəzi aparıcı Qərb mətbə orgaşlarında, habelə ABŞ-in Milli Mühərbi Kolləcisinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibələr Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərb taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda, hətta dünyanın aparıcı ölkəsi olsayı belə onun da heç bir şansı olmayıacaqdı. Azərbaycan Ordusu istenilən vəzifəni icra etməyə qadır. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbə məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərb Akademiyası və Pentaqonun rəsmilərinə Azərbaycan Ordusunun hərbə eməliyyatlarının öyrənilməsi zərurətini dəfələrlə qeyd etdiyinin şahidi olmuşuq. Heç şübhəsiz ki, ordumuzun bu şəkildə güclü olması hərb quruculuq işinin Prezident İlham Əliyevin dövlət siyasetinin strateji prioritətlərindən olması ilə bağlıdır. Prezident İlham Əliyevin "Düşmən bilmelidir ki, biz istenilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, ordunun nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması - bütün bunlar buna görədir", - sözləri də cənab Prezidentin ordunun möhkəmləndirməsi işinə verdiyi önəmin göstəricisidir.

Mühərribədə Azərbaycanın qələbəni şərtləndirən ən mühüm amillərdən biri də birlik, iradə və əzmkarlıq oldu. Belə ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə çalışın mülki şəxsler və bütövlükde xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylilik nümayiş etdirdilər. Xalq öz Prezidentinə ehtiram və sonsuz etibar etdiyini Vətən müharibəsinin gedisiində dəfələrlə sübut etdi. Həmrəylilik və vahid yumruq halında birləşmək hər bir Azərbaycan vətəndaşı üçün bir amala çevrildi.

Azərbaycan ictimaiyyəti ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların Vətən naminə həmrəyliyinə şahidlik etdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyev

və dəstək ifadə edən birge bəyanat və müraciətlər imzalanması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Siyasi partiyalar tərəfindən ümumiyyətdə 8 birge bəyanat və 2 müraciət imzalanmışdır. Burada "Ermənistən Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində tərətdiyi təxribatları ilə əlaqədar", "Ermənistən silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair", "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı", "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar" bəyanatlar, həmçinin "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair" və müharibə dövründə 16 beynəlxalq təşkilatın Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən 50 siyasi partiyanın müraciətlərini xüsusi olaraq qeyd etmə lazımdır.

Təessüf ki, ikinci Qarabağ savaşından sonrakı dövrədə də Ermənistən öz



davranışlarından dərs çıxmadı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəflı Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistən silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirəməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. 2023-cü il sentyabrın 19-da Ermənistən silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-

yat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərb qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistən silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərb qulluqçularımız həlak oldu və yaralandı. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirləri qaçılmaz oldu.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhəməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistən silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nəhaq yere tökülmədi.

Nəticə etibarilə 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasetinin ifası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpə olundu.